

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 13 (579)

**16 iyul
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbiçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbiçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikuşlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində əşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyəti Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşməne vurulmuş sarsıdıcı zərbələr bir



daha onu göstərdi. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili və-

ziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurları çox narahət edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münacişəsi ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münacişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırılmışlar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma "seçkilər" nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərə-mərcilik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münacişəsi ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal götürərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan işə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqeləri-

ne, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz əlaqələnmə mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsinə tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dirnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu xülyadır, bu yalandır. Əlbəttə ki, dənəki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbiçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dənən və bu gecə düşməne adekvat cavab verilib. Hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbiçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzlə qoruyacağıq və düşməne yenidən onun öz yerini göstərəcəyik.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Tarixdə qalan, tarixə dönən gün

Azərbaycan Polisi Günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli mərasimdə çıxış edən nazir Vilayət Eyvazov Akademiyanın müəllim və müdavam heyətini əlaqədar gün münasibətilə təbrik edərək məzmununun yaddaşlarda dərin iz qoyan unudulmaz hadisə, eyni zamanda, yeni həyatın başlanğıcı olduğunu, məzunları qarşıda daha məsul və şərəfli bir fəaliyyətin gözlədiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət müstəqilliyimizin bərpasından sonra ali təhsilli polis kadrlarına tələbat bütün ciddiliyi ilə gündəmə gəldiyindən Bakı Xüsusi Orta Məktəbinin bazasında



Polis Akademiyası yaradılıb və ona birinci dərəcəli ali təhsil müəssisəsi statusu verilib. Akademiyasının sonrakı inkişafı Ulu Öndərin və möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olmaqla ötən illər ərzində onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənib, müasir infrastrukturunu formalaşdırıb.

Daxili işlər orqanlarında peşəkarcılığın artdığı ilə bağlı möhtərəm Prezidentin polisin 100 illik yubileyi münasibətilə təbrikində qeyd olunan fikirləri xatırladan general-polkovnik Vilayət Eyvazov Akademiyada müasir düşüncəsi, vətənpərvərliyi və di-

gə mədəni keyfiyyətləri ilə seçilən, yeni çağırışlara adekvat cavab verən, qarşıdakı hədəflərə çatmaq üçün müasir dünyagörüşünə malik Azərbaycan polisinin yeni nəslinin yetişdiyini professor-müəllim heyətinin uğuru adlandırılıb.

Nazir hazırkı internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkün olmadığını, bunun üçün Akademiyada kursantların intellektual səviyyəsinin yüksəldilməsindən ötrü hər cür şəraitin yaradıldığını, gələcəyin polislərinin xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığında pedaqoji

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

kollektivin maksimum səy göstərdiyini, kursantlarda yüksək peşəkarcılıq formalaşdırmaqla bərabər, indiki dövrdə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

Daxili İşlər naziri cənab Vilayət Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, sıralarımıza qoşulan gənc zabıtlar da xalqımızın asayışının, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

həssaslıqla yanaşmasının, habelə qanunu pozanlara qarşı mübarizədə dövrədə çox vacib olan milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılamaq üçün

texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.

O, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, bu işə ixtisaslı mütəxəssislərin cəlb olunması, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının yetişdirilməsi, bütövlükdə, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadrların hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da ezməli çalışacağılarına, bilik və bacarıqlarını əsirgəməyəcəklərinə Daxili İşlər nazirini əmin edib.

Tədbirin sonunda Daxili İşlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Polis leytenantı Nurlan Mirzəyev yaş kəmərinə rəsmi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı döndürücü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

DİN-in Mətbuat xidməti

DAXİLİ QOŞUNLARIN HƏRBİ ŞURASININ VİDEOKONFRANS VASİTƏSİLƏ İCLASI KEÇİRİLİB

İyul ayının 14-də Daxili Qoşunlarda ilk dəfə videokonfrans vasitəsilə "2020-ci ilin birinci yarımilliyində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında" Hərbi Şuranın iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunlar tərəfindən 2020-ci ilin birinci yarısında qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları, xüsusən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin təmin olunması ilə əlaqədar müəyyən edilmiş vəzifələr polis əməkdaşları ilə birgə uğurla həyata keçirilib və bu fəaliyyət davam etdirilməkdədir.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində xidməti-döyüş fəaliyyətində ən əlamətdar hadisə isə mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ağstafa şəhərində ayrı yerləşən patrul taborunun yeni hərbi şəhərciyinin açılışında iştirakı olub. Hərbi hissənin açılışı, eləcə də xidmətin aparılması üçün yaradılmış şərait şübhəsiz ki, ölkəmizdə uğurla aparılan hərtərəfli islahatların və quruculuq işlərinin məntiqi nəticəsi kimi vurğulanıb.

General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra 2020-ci ilin birinci yarımilliyində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar komandanının 1-ci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Bildirilib ki, cari ilin birinci yarım illərində müəyyən edilmiş və qəflətən qarşıya



çıxan xidməti-döyüş tapşırıqlarının vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi, nümunəvi nizam-intizam, struktur bölmələrin hərtərəfli təmin edilməsi prioritet məsələlərdən olub. Hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsi, qüvvə və vasitələrin effektiv istifadəsi, çəvik, gizli və fasiləsiz idarəolunma, qarşılıqlı fəaliyyətin təşkili, döyüş xidmətinin aparılmasına, şəxsi heyətin peşə və ixtisas hazırlığının artırılması əsas vəzifələr olaraq Daxili Qoşunların Qərargahı tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə komandir heyətinə mürəkkəb şəraitdə düzgün, çəvik qərar qəbul etmə bacarıqlarının öyrədilməsinə, şəxsi heyətin nəzəri biliklərinin və praktiki vərdislərinin artırılmasına, müxtəlif əməliyyat şəraitlərində silah, xüsusi vasitələr və döyüş texnikasının effektiv istifadə edilməsinə, fiziki hazırlığın yüksəldilməsinə, etibarlı və fasiləsiz rabitə əlaqəsinin yaradılmasına, qoşun xidmətinin təşkilinə və zəruri təminatına xüsusi önəm verilib.

Sonra Daxili Qoşunlar komandanının müavini - Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev məruzə ilə çıxış edərək, birinci yarım illə Daxili Qoşunların şəxsi heyəti ilə tərbii işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəx

olduğunu vurğulayıb.

Bildirilib ki, ötən müddət ərzində şəxsi heyətlə tərbii işi qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, xəsarətə hallarının və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasına, komandir və rəislərin şəxsi nümunəliyinin təmin olunmasına, kollektivlərdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına, hərbi qulluqçuların ictimai-siyasi hazırlıq üzrə biliklərinin artırılmasına yönəldilib.

Daha sonra bir neçə hərbi hissələrin komandirlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinləni-

lib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin ölkənin normal həyatında yaratdığı problemlərə, xüsusən iqtisadiyyata vurduğu ziyanı baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, insan sağlamlığının ən mühüm prioritet məsələ olduğunu bildirərək, bütün bunların möhtərəm Prezidentin apardığı siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayanacağı bir daha təsdiq etdiyini vurğulayıb.

Bununla yanaşı, qeyd edildi ki, hərbi qulluqçular xüsusi karantin rejimi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə yanaşı, bir vətəndaş kimi müəyyən olunmuş karantin qadağalarına da ciddi əməl etməlidirlər.

Xüsusi olaraq qeyd edilib ki, Daxili Qoşunların şəxsi heyəti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdır.

Sonda Daxili Qoşunlar komandanı növbəti yarım illə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. O, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadıqlığını nümayiş etdirərək layəqətlə xidmət edəcəklərinə, həmçinin, ictimai təhlükəsizliyin, vətəndaşlarımızın əmin-amanlığının etibarlı qorunması üçün daim var qüvvəsi ilə çalışacaqlarına əminliyini ifadə edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

mayor Anar Əhmədov

KEÇİRİLƏN PRAKTİKİ MƏŞĞƏLƏLƏR ŞƏXSİ HEYƏTİN PEŞƏ VƏRDIŞLƏRİNİN ARTIRILMASINDA ÇOX ƏHƏMİYYƏTLİDİR

16073 sayılı hərbi hissənin döyüş hazırlığını qorunub saxlanılmasında xüsusi əhəmiyyət kəsb edən bölmələrdən biri də xüsusi təyinatlı bölmədir. "Bəbir" şərti adı verilmiş xüsusi təyinatlı bölmənin şəxsi heyətinin əsas fəaliyyəti regionda ictimai təhlükəsizliyin qorunub saxlanılması, hüquqazidd əməllərin qarşısının alınması, silahlı cinayətkarların axtarılıb tutulması və zərərsizləşdirilməsidir.

Dəstə komandiri mayor Şıxamir Qaflanov vəzifə borclarından irəli gələn tələblərdən danışarkən söylədi ki, hava şəraitindən asılı olmayaraq, şəxsi heyətlə təlim-məşq



tində təşkil olunur. Məşğələlər şəxsi heyətin təhkim olunmuş silaha mükəmməl yiyələnməsinə, əlbəyaxa döyüş fəndlərinin öyrənilməsinə, müxtəlif şəraitlərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı döyüş və digər texnikanın bacarıqla tətbiq edilməsinə, hərbi intizamın möhkəmləndirilməsinə və sayıqlığın artırılmasına, eləcə də fiziki və psixoloji gərginliyə müvafiq qüvvəyə tab gətirilməsinə istiqamətlənir. Ekstremal şəraitlərdə dayanıqlığın, mərdliyin və şücaətin, qətiyyətli fəaliyyətin nümayiş etdirilməsi nəzərdən qaçmayan məsələlərdir".

Bundan əlavə, bölmənin tərkibində olan döyüş texnikasından bacarıqla və peşəkarcasına istifadə

prosesləri davamlı olaraq keçirilir. Qeyd etdi ki, şəxsi heyətin döyüş təlimi Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının müvafiq Direktivinin tələblərinə əsasən təşkil edilir. Əsas diqqət tək əsgərin döyüş təlimi, atəş və fiziki, xüsusi-taktiki, hərbi topoqrafiya, həmlə-desant, hərbi-tibbi, hərbi mühəndis və mütəxəssislərlə ixtisas hazırlıqları üzrə məşğələlərə yetirilir. Hərbi qulluqçuların bilikləri, mənəvi-psixoloji hazırlıqları təkmilləşdirilir.

Xüsusi təyinatlı bölmənin fəaliyyətinin spesifikliyi barədə danışan mayor Ş. Qaflanov onu da vurğuladı ki, çətin iqlim şəraitində təlimlərin təşkil olunub keçirilməsi xüsusilə diqqət mərkəzində saxlanılır: "Təsdiq olunmuş müvafiq plana əsasən,



məşğələlər bölmənin üzərinə düşən vəzifələrin və tapşırıqların əhəmiyyətinin dərk edilməsi istiqamə-

ədə bilmələri üçün müxtəlif ərazi relyefində və hava şəraitində məşğələlər keçirilir. Təlimin əsas ma-

hiyyətinin verilmiş döyüş tapşırıqlarının peşəkarlıqla yerinə yetirilməsi olduğunu deyən dəstə komandiri qeyd etdi ki, praktiki məşğələlər zamanı hərbi qulluqçulara xüsusi metod və vasitələr öyrədilir: "Yüksək döyüş hazırlığının qorunub saxlanılması məqsədilə şəxsi heyət mütləq olaraq real döyüş şəraitinə uyğunlaşdırılmış təlimlərə cəlb olunur. Ayda bir dəfə olmaqla iki-üç günlük "Dəstə reyid fəaliyyətində" mövzusunda xüsusi-taktiki təlim həyata keçirilir. Təlim və məşğələlərin vaxtında müasir metod və üsullarla keçirilməsi hərbi qulluqçuların döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Davamlı olaraq həyata keçirilən təlim-məşq prosesləri zamanı hərbi qulluqçular qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edirlər".

Dəstə komandiri təlimlər zamanı şəxsi heyət tərəfindən təhlükəsizlik qaydalarına da ciddi riayət olunduğunu qeyd etdi. Döyüş hazırlığını, ümumilikdə, qənaətbəx hesab edən komandir məşğələlərdə şəxsi heyətin fəaliyyətini onların mənəvi-psixoloji keyfiyyətlərinin yüksək olması ilə əlaqələndirdi. Bildirdi ki, bölmənin daim döyüşə hazırlığının qorunub saxlanılmasında aparılan keyfiyyətli tərbii işinin rolu böyükdür. Bu baxımdan dəstə komandirinin tərbii işləri üzrə müavini mayor Elşən Məmmədovun fəaliyyəti danılmazdır.

25 idən artıqdır ki, Daxili Qoşunların sıralarında xidmət edən hərbi qulluqçumuz söylədi ki, şəxsi heyətlə tərbii işi Vətəne sevgi və sədaqət, Azərbaycan Respublikasının qanunlarına, hərbi andın, hərbi nizamnamələrin və əmrlərin tələblərinə sözsüz əməl etmək və rəislərə hörmət ruhunda aparılır. Həmçinin, hərbi qulluqçulara Vətənimizin düşmənlərinə nifrət və neyin bahasına olursa-olsun, torpağı müdafiə etməyə hazır olmaq hissi aşılanılır. Bu məqsədlə müxtəlif mövzularda ictimai-siyasi hazırlıq məşğələləri, həmçinin, həftənin 2-ci və 4-cü günləri tərbii işi saatları keçirilir. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıqlarının artırılması, qarşıya çıxan tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları diqqət mərkəzində saxlanılır.



Mayor Ş. Qaflanov sonda şəxsi heyətin qəflətən qarşıya çıxan xidməti-döyüş tapşırıqlarının müvafiq qüvvətlə yerinə yetirilməsi üçün bundan sonra da yorulmadan,

əzmlə çalışacaqlarını, onlara olan etimadı daim doğruldacaqlarını söylədi.

baş leytenant Xədicə Hacızadə

Daxili Qoşunların xüsusi təyinatlı təhsil müəssisəsi olan Ali Hərbi Məktəb Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılıb. Artıq bir neçə ildir ki, Ali Hərbi Məktəbdə savadlı, vətənpərvər, ziyələndiyi hərbi peşəsinə ürəkəndən sevinən, sağlam mənəvi-psixoloji keyfiyyətlərə malik zabitlər hazırlanır. Belə gəncləri görmək həqiqətən də sevindirici və qürurvericidir.


Qəzetimizin müxtəlif saylarında davamlı olaraq burada təhsil alan, nümunəvi xidmətlə seçilən kursantlarımızı oxucularımıza tanıtmışıq. Bu dəfə isə Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirən hərbi qulluqçularımızı təqdim edirik.

Leytenant Əkbər Misirov 1998-ci il oktyabr ayının 27-də Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. Orta təhsilini doğulub boya-başa çatdığı kənddə alan Əkbər 2013-cü ildə Cəmiş Naxçıvanski adına Hərbi Liseyə, 2016-cı ildə liseyde təhsilini tamamladıqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunub. 2020-ci ilin məzunlarından olan hərbi qulluqçumuz Ali Hərbi Məktəbi əlaçılıq olaraq bitirib. "Leytenant" hərbi rütbəsi verilməklə 99713 sayılı hərbi hissənin xüsusi vasitələrinin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin edilib.

Uşaqlıqdan hərbi sahəyə böyük marağı olan hərbi qulluqçumuz Ali Hərbi Məktəbdə təhsil aldığı illər ərzində bu peşənin bütün sirlərini dərinləndirərək, öz biliklərini artırmaq üçün əzmlə çalışıb. O, bütün imtahanları əla qiymətlərlə başa vuraraq, məktəbi fərqlənmə diplomu ilə bitirib.

Peşəkar zabit kadrlarının hazırlanmasında digər təhsil müəssisələri kimi Ali Hərbi Məktəbin də müstəsna əhəmiyyət kəsb

DAXİLİ QOŞUNLARIN ALI HƏRBİ MƏKTƏBİNİN ƏLAÇI MƏZUNLARI



etdiyini deyən gənc zabit vurğuladı ki, peşəkarlıq, təkmilləşmə, təcrübədən bəhrələnmə, müasir dünyagörüşü, səriştə mükəmməl tədrisə bağlı olan məqamlardır. "Müasir hərbi elmə və müvafiq rəhbər edici sənədlərin tələblərinə əsasən heyətə keçirilən tədris fəaliyyəti yüksək səviyyəli biliyə, dünyagörüşünə malik zabitlərin formalaşmasına zəmin yaradır. Bunun üçün Ali Hərbi Məktəbdə hər cür şərait yaradılıb. Təlim-tədrisin keyfiyyətli təşkili, kursantların bilik səviyyəsinin artırılması isə həm Daxili Qoşunların komandanlığı, həm də məktəb rəisi tərəfindən daima diqqət mərkəzində saxlanılır".

Onun fikirlərinin davamı olaraq, Ali Hərbi Məktəbin fəaliyyətə başlaması Da-

xili Qoşunların inkişafına təkən verən mühüm amil kimi qiymətləndirən leytenant Fuad Zahidov isə Daxili Qoşunların hərbi qulluqçusu olmaqdan qürur duyduğunu bildirdi.

O, 1999-cu il mayın 27-də İmişli rayonunda anadan olub. Orta təhsilini Bakı şəhəri, Binəqədi rayonundakı 246 sayılı orta məktəbdə alıb. 2016-cı ildə orta təhsilini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunub. O da bu il Ali Hərbi Məktəbi uğurla bitirərək, 99713 sayılı hərbi hissənin xüsusi vasitələrinin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin olunub.

Vətən qarşısında borcunu yerinə yetirməyin şərəf olduğunu deyən hərbi qulluq-

çumuz hər bir gəncin hərbi xidmət dövründə özünə düşən vəzifələri layiqincə yerinə yetirməyin vacib olduğunu söylədi. O, Ali Hərbi Məktəbdə keçirilən təlim-tədris prosesindən danışarkən qeyd etdi ki, burada müasir tədris vasitələrindən istifadə olunur: "Ali Hərbi Məktəbdə təhsil aldığım illər ərzində sıra hazırlığı, Daxili Qoşunların taktiki hazırlığı, xüsusi taktiki hazırlıq, topoqrafiya, atəş, fiziki hazırlıq və digər fəndlərdən məşğələlər keçirilib. Bundan əlavə, ictimai-siyasi hazırlıq məşğələlərində Daxili Qoşunların formalaşma tarixi, döyüş yolu, keçdiyi inkişaf mərhələləri barədə bizə geniş məlumat verilib. Nazəri və praktiki məşğələlər çox maraqlı olub. Düşünürəm ki, ötən 4 il ərzində qazandığım bilik və təc-

rübədən bacarıqla istifadə edəcək, intizamlı, savadlı qrup komandiri kimi şəxsi heyətə nümunə olacağam".

Hərbi intizamına, məsuliyyətinə görə fərqlənən növbəti əlaçılıq hərbi qulluqçumuz leytenant Elxan Ələkbərovdur. O, 1999-cu il dekabrın 18-də Rusiya Federasiyasında dünyaya gəlib. 2005-2016-cı illərdə İsmayilli rayonunun Xankəndi kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə 461 balla Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunub. Bu il məktəbi fərqlənmə ilə bitirən hərbi qulluqçumuz 16075 sayılı hərbi hissənin xüsusi vasitələrinin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin olunub.

Peşəkar, məsuliyyətli komandir kimi formalaşdığı qarşısına məqsəd qoyduğunu və bunun üçün hər zaman əzmlə çalışacağını deyən leytenant E.Ələkbərov "Nümunəvi komandir necə olmalıdır" sualına belə cavab verdi: "Nümunəvi komandir tabeliyindəki şəxsi heyətə qarşı tələbkar olmalı, nizamnamə qaydalarını mükəmməl bilməli, daim öz biliklərinin artırılması üçün çalışmalı, tabeliyindəki hərbi qulluqçulara hər cəhətdən örnək olmağı bacarmalıdır".

Biz də öz növbəmizdə, Ali Hərbi Məktəbi bitirərək xidməti fəaliyyətdə ilk addımlarını atan hərbi qulluqçularımıza uğurlar arzulayırıq və ümid edirik ki, Ali Hərbi Məktəbin təcrübəli müəllim heyəti tərəfindən hazırlanan hərtərəfli biliyə malik zabitlərin təhsilində Daxili Qoşunlar bundan sonra da qarşıya qoyulan hər bir tapşırığın öhdəsindən layiqincə gələcək, peşəkarlıq səviyyəsini daim artıracaqdır.

**baş leytenant
Xədicə Hacızadə**

ŞƏXSİ HEYƏT QARŞIYA QOYULAN TAPŞIRIQLARI UĞURLA İCRA EDİR

Bu gün ölkədəki ictimai qaydanın qorunub saxlanılmasında və ictimai təhlükəsizliyin təmin edilməsində Daxili Qoşunların özünəməxsus rolu var. Qoşunların qarşısına qoyulmuş tapşırıqların istər paytaxt Bakıda, istərsə də regionlarda uğurla həyata keçirilməsi bunu deməyə əsas verir.

Gündəlik xidməti-döyüş fəaliyyətini müvəffəqiyyətlə icra edən hərbi hissələrdən biri də 25033 sayılı hərbi hissənin ayrı yerləşən patrul taborudur. Bu tabor yüksək döyüş hazırlığı, o cümlədən nümunəvi hərbi intizam nümayiş etdirərək, özünə düşən vəzifələri layiqincə yerinə yetirir.

Bütün bunlar taborun şəxsi heyətinin həm fiziki, həm atəş hazırlığından, eyni zamanda rəhbər sənədlərinin tələblərinin mükəmməl öyrənilməsindən xəbər verir.



tiki məşğələlərin əhəmiyyətini də vurğuladı. Mayor E.Hüseynov mənəvi-psixoloji durumu yüksək olan hərbi qulluqçuların məşğələlərdə daha fəal iştirak etdiklərini, eyni zamanda bilik və bacarıqlarının artırılması istiqamətində səylə çalışdığını

mühüm əhəmiyyət kəsb etdiyini söylədi, şəxsi heyətlə keçirilən praktiki təlimləri öndə çəkərək qeyd etdi ki, məşğələlər zamanı silahların taktiki-texniki xüsusiyyətlərinin mükəmməl mənimsənilməsi, onların düzgün istifadəsi, təhlükəsizlik qaydalarına ciddi riayət olunması, eləcə də normativlərə uyğun silahların sökülüb-yığılması peşə vərdişlərinin formalaşmasında mühüm rol malikdir. İl ərzində sadalanan keyfiyyətlərin artırılmasına nail olunduğunu deyən mayor E.Hüseynov görülən işlərdə kapitan Rəvan Abışovun, kapitan Ramil Abdurəhimovun, kapitan Araz Hüseynovun və baş leytenant Həmzə Salmanoğlunun müsbət qiymətləndirdi. Onun sözlərinə görə, bəlmə komandirlərinin məşğələlərin təlim və keyfiyyətlə həyata keçirilməsi məqsədilə tədris dövrünü daima ciddi nəzarətdə saxlayırlar.

Hərbi hissə komandanlığı tərəfindən diqqət mərkəzində saxlanılan istiqamətlərdən biri də hər bir bölmənin aidiyyəti üzrə funksional vəzifələrinin yerinə yetirilməsi, o cümlədən, gündəlik xidməti-döyüş fəaliyyətidir.

PATRUL BÖLÜYÜNDƏ YÜKSƏK DÖYÜŞ HAZIRLIĞI VƏ SƏLIQƏ-SAHMAN HÖKM SÜRÜR

"Cənub bölgəsində daxili işlər orqanları ilə birlikdə ictimai qaydanın qorunmasında və qəflətən qarşıya çıxacaq tapşırıqların yerinə yetirilməsində patrul bölüyünün şəxsi heyəti fəallıq göstərir".

Bu sözləri patrul bölüyünün komandiri kapitan Ramil Abdurəhimov söylədi. Hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunan nümunəvi komandir, tərbiyəçi zabit kimi öz məsuliyyətini dərk edir, tələbkarlığı ilə fərqlənir.

Şəxsi heyətin kazarma-məişət şəraitinə tanış olarkən ilk olaraq buradakı səliqə-sahman, təmizlik diqqətini cəlb etdi. Hər bir əşyanın

yerli-yerində nizamnamə qaydasında olması xoş təəssüratlar yaradırdı. Ümumilikdə, deyə bilirik ki, şəxsi heyət xidmət zamanı hərbi peşəyə xas olan peşəkarlıq, çeviklik, ayıq-sayıqlıq, nizam-intizam kimi xüsusiyyətləri özündə cəmləşdirən, funksional vəzifələrinin icrası zamanı əzmkarlıq nümayiş etdirir.

Bölüyün şəxsi heyətinin döyüş hazırlığından danışan kapitan R.Abdurəhimov bu istiqamətdə təşkil olunan nazəri və praktiki məşğələlərin əhəmiyyətini öndə çəkdi. Bildirdi ki, məşğələ cədvəlinə uyğun olaraq hərbi qulluqçularla Daxili Qoşunların taktikası, atəş hazırlığı, fiziki hazırlıq, sıra hazırlığı məşğələləri keçirilir. Bu zaman şəxsi heyətin əsasən praktiki fəaliyyətinə diqqət yetirilir: "Fiziki hazırlıq məşğələsi gündəlik olaraq məşğələ cədvəlində qeyd olunan mövzulara əsasən təşkil olunur. Hər həftənin sonunda hərbi qulluqçulardan məqbullar götürülür, zəif nəticə göstərən hərbi qulluqçuların normativlərinin artırılması istiqamətində komandir heyətinə müvafiq tapşırıqlar verilir".

Həmçinin, döyüş hazırlığını şərtləndirən ikinci bir amil kimi mənəvi-psixoloji durumun sabitliyinin də önəmli olduğunu vurğulayan bölük komandiri bu sahədə heç bir problemin olmadığını nəzərimizə çatdırdı. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin qorunub saxlanılmasında komandirlərin və bölükdə olan fəalları imkanlarından geniş istifadə olunur. Möhkəm hərbi kollektivin yaradılmasında əsas üstünlük fərdi tərbiyə işinə verilir. Bütün hallarda əsas məqsəd hərbi qulluqçuları düzgün istiqamətə yönəltmək, Vətənə, hərbi anda daim sadiq olmaq mövzusunda tapşırıqlar vermək və şəxsi heyətin etik davranış qaydalarına riayət edilməsi, təlimdə fəal olması, həmçinin, qəflətən qarşıya çıxacaq döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə hazır olmaqdır. Məhz bu yöndə durmadan öz üzərində çalışır, hər zaman bizə olan etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimiz söz veririk.

ƏSGƏR YEMƏKXANASINDA YENİDƏNQRUMA İŞLƏRİ GÖRÜLÜB

Hərbi hissənin ayrı yerləşən patrul taborunda cari ildə bir sıra abadlıq-quruculuq işləri - ərazinin yenidən asfaltlanması, köhnə bəndlərin yenilənməsi, kazarmalarda və yeməkkhanada təmir işləri aparılıb. Ayrı yerləşən patrul taborunun



komandirinin maddi-texniki təminat üzrə müavini mayor Mübariz Məmmədov yeməkkhanada hazırda yeməkkhana rəisi, aşpaz-təlimatçı, ikisi mülki işçi, ikisi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla aşpazların fəaliyyət göstərdiyini dedi. Bildirdi ki, tərəfindən yemək-

dalarının təmin olunması məqsədilə hər gün işə başlamazdan önce aşpazlara müvafiq tapşırıqlar verilir. Aşpaz qadınlar - Fatma Tağıyeva və Minarə Məmmədova da vəzifələrinin öhdəsindən layiqincə gəlir, hər bir əsgərə ana qayğısı ilə yanaşırlar.



lərin bişirilməsi, tərəvəzin çeşidlənməsi və ərzaq normalarının bölgü cədvəlinə uyğun şəxsi heyətə çatdırılmasına nəzarət edilir. Hərbi qulluqçuların qidalanmasında əsasən milli xörəklərə üstünlük verilir.

Hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq tərəvəzlərin qida rasionuna daxil edilməsi və sərinləşdirici içkilərdən meyvə kompotunun hazırlanmasına xüsusi diqqət yetirilir. Həmçinin, təhlükəsizlik qay-

Sözsüz ki, bütün görülən işlərin əsasında yüksək məsuliyyət, Vətənə bağlılıq və komandanlığın etimadını doğrultmaq əzmi durur. Biz də, öz növbəmizdə, bu amal uğrunda xidmət göstərən hər bir kəsə uğurlar diləyir, xidmətlərində yüksək nailiyyətlər arzulayırıq.

**baş leytenant
Nigar Ağayeva**



Ayrı yerləşən patrul taborunun komandirinin 1-ci müavini - Qəragah rəisi mayor Elşən Hüseynov əldə olunan nailiyyətin, ilk növbədə, hərbi qulluqçuların öz vəzifə borclarına məsuliyyətlə yanaşmalarından irəli gəldiyini bildirdi. Qeyd etdi ki, hər kəs özünə düşən məsuliyyəti doğru-düzgün anlayanda hərbi kollektivdə yüksək hərbi intizam formalaşır ki, bu da hissənin döyüş hazırlığına birbaşa təsir edir. O, bu baxımdan keçirilən nəzəri və prak-

ların diqqətə çatdırdı. Şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə qorunub saxlanılması istiqamətində görülən işlər barədə məlumat verən mayor E.Hüseynov bildirdi ki, hərbi qulluqçuların fiziki hazırlıqları daima diqqət mərkəzində saxlanılır. Bütün növ idman tədbirləri vaxtında, müvafiq təlimata uyğun keçirilir, bu da müsbət nəticələrin əldə olunmasına imkan verir. O, bununla yanaşı, şəxsi heyətin atəş hazırlığının da

Azərbaycan zəngin mətbuat ənənələri olan ölkədir

Milli mətbuatımızın 145 yaş tamam olur. 1875-ci il iyulun 22-də Azərbaycanın ilk milli qəzeti - "Əkinçi" işıq üzü görüb. Həmin gün ölkəmizdə Milli Mətbuat Günü olaraq qeyd edilir.

"Əkinçi"nin nəşri görkəmli maarifçi Həsən bəy Zərdəbinin adı ilə bağlıdır. O, ana dilimizdə ilk qəzet nəşrinə böyük çətinliklə nail olub. Qəzetin ilk sayı onun redaktorluğu ilə Bakıda qubernator mətbəəsində çap edilmişdir. Bu mühüm işi həyata keçirmək üçün Həsən bəy Zərdəbi o vaxt İstanbuldan ərəb qrafikalı mətbəə şifrləri də gətirib. "Əkinçi" ayda iki dəfə, 300-400 tirajla nəşr edilərək yayılıb.

Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, Məhəmmədağa Əlizadə Şirvani, Ələkbər Heydəri, Mirzə Fətəli Axundov kimi tanınmış müəlliflərin, qələm ustalarının, milli məfkurənin daşıyıcısı olan ədiblərin məqalələri "Əkinçi"də dərc olunub.

Qəzetin, ümumilikdə, 56 sayı çapdan çıxıb. 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman həmin il sentyabrın 29-da Bakı qubernatoru "Əkinçi"nin nəşrinə qadağa qoyub.

Qeyd etmək vacibdir ki, "Əkinçi"nin işıq üzü görməsi ilə milli mətbuatımızın formalaşmasının əsası qoyulub. Bu qəzetə qədər xalqımızın öz mətbuat orqanı olmayıb. H.Zərdəbi bu tarixi hadisə barədə yazırdı: "Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çatdırsın. Heç olmasın ki, doğru sözlər yerdə qalsın".

M.F.Axundov isə ilk milli qəzetimizin ərəbə gəlmə prosesini "dağ çapmaq kimi bir iş"ə bənzərdirdi.

Qəzetin niyə məhz "Əkinçi" adlandırılması ilə bağlı məqam da maraqlıdır. Çar Rusiyası dövründə milli bir qəzetin nəşrinə icazə almaq üçün heç bir şübhə yaratmayan "Əkinçi" adı qoyulub. Belə bir təqdimat verilib ki, guya qəzetdə əkinçilik və zirətdən bəhs olunacaq. Əslində isə belə deyildi. Onun səhifələrində millətimizin həyatına dair aktual mövzular işıqlandırılıb.

"Əkinçi" xalqımızın ictimai-siyasi sürünün, milli tənəvvürünün inkişafında, onun maariflənməsində, mənəvi dəyərlərimizin təbliğində böyük rol oynayıb.

Azərbaycan mətbuatı "Əkinçi"dən başlayaraq keşməkeşli və şərəfli yol keçib. "Əkinçi"nin nəşri dayandırıldıqdan 2 il sonra Tiflisdə Azərbaycan dilində "Ziya" adlı qəzet çıxıb. "Ziya" ilk milli qəzetin ideya və məramına sadıq qalıb, onun missiyasını



davam etdirib. Sonradan bu qəzet "Ziyayi-Qafqaziyyə" adlandırılıb.

1880-ci ildə Tiflisdə daha çox jurnala oxşayan "Kəşkül" adlı yeni qəzet nəşr olunub. "Kəşkül" də öz ideya istiqamətində "Əkinçi"yə yaxın olub. 1881-1919-cu illərdə çap edilən "Kaspi" qəzeti rusdillilik olmasına baxmayaraq, mətbuat ənənələrimizin inkişafına töhfələr verib.

XX əsrdə Azərbaycan dilində çıxan ilk qəzet isə "Şərqi-rus" mətbuat orqanıdır. 1903-1905-ci illərdə işıq üzü görən bu qəzet milli mətbuatımızın yenilənmə mərhələsinin başlanğıcını qoyub.

1906-cı il aprelin 7-də isə ilk milli satirik jurnalımız - "Molla Nəsrəddin" nəşr edilib. Bu jurnal mərhələlərlə Tiflis, Təbriz və Bakıda çap olunub. "Molla Nəsrəddin"ın səhifələrində cəhalət, gerilik təzahürləri, sosial ədalətsizlik kəskin tənqid obyektinə çevrilib.

XX əsrin əvvəllərində "Dəvət", "Hümmət", "Təkamül", "Zənbur" kimi mətbuat nümunələrimiz həyata vəsiqə qazanıb. 1905-1918-ci illərdə milli mətbuat tarixinə "Həyat", "İrşad", "Tərəqqi", "Nicat", "İşiq", "Füyuzat", "Təzə həyat", "İqbal", "Açıq söz" və digər qəzetlər daxil olub.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra böyük ziyalı, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun nəşr etdirdiyi "Azərbaycan" qəzeti milli mətbuatımızın həyatında mühüm hadisə olub.

Azərbaycan tarixinin Sovet dövründə də o quruluşun milli-mənəvi dəyərlərimizə yad olan ideoloji buxovlarına baxmayaraq, mətbuatımız öz inkişafından qalmayıb. Belə ki, mətbuatımız respublikamızın sosial-iqtisadi, mədəni quruculuğunun diqqətəlayiq salınmasını yaradıb, maarifləndirici missiyasını uğurla yerinə yetirib. Həmin dövrdə mətbuatımızın maddi-texniki təchizatı müasirləşib və möhkəmlənib, jurnalistikada yeni sahələr təşəkkül tapıb.

"Ədəbiyyat və incəsənət", "Kommunist",

"Bakı", "Azərbaycan gəncləri", "Bakinskiy raboçiy", "Vışka" qəzetləri, "Azərbaycan", "Qobustan", "Gənclik", "Kirpi" jurnalları və digər onlarla mətbuat orqanı Sovet dövründə çoxsaylı oxucu kütləsinə malik olub.

Azərbaycan xalqının öz istiqalına qovuşmasında, müstəqil dövlət quruculuğunda mətbuatımızın rolu danılmazdır. Milli müstəqilliyimiz mətbuatımızın azad söz, siyasi plüralizm, demokratiya prinsipləri əsasında formalaşması və tərəqqisinə geniş təkan verib. Dövlət qəzetləri ilə yanaşı, müstəqil mətbuat nümunələrinin yaranması, sərbəst fəaliyyəti, azad rəqabət mühitində öz işini qurması da müstəqilliyimizin bu sahə üçün verdiyi çoxşaxəli imkanların təzahürüdür.

Ümummilli Lider Heydər Əliyev milli mətbuatımıza həmişə böyük diqqət və qayğı göstərib. Respublikamızda mətbuat sahəsində mütərəqqi qanunvericilik bazasının yaradılması, mətbuat üzərində dövlət senzurasının ləğv edilməsi, çap mediasının maddi-texniki təchizatını yaxşılaşdırmaq üçün dəfələrlə vəsait ayrılması, mətbuatımızın ictimai statusunun möhkəmləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi Ulu Öndərin adı ilə bağlıdır.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən mətbuat sahəsində uğurlu dövlət siyasəti davam etdirilir. Ötən illərdə ölkəmizdə Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kimi vacib qurumlar yaradılıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq, mətbuata maddi dəstək göstərilir. Dövlət başçısının təşəbbüsü ilə jurnalistlər üçün yaşayış binaları tikilərək istifadəyə verilib. Ölkəmizdə milli mətbuatımızın yubileyləri yüksək səviyyədə qeyd olunur. Bu günədek xeyli sayda jurnalist dövlət mükafatlarına layiq görülüb.

Yaşadığımız dövrdə çap mətbuatı ilə yanaşı, elektron media da cəmiyyətimizdə xüsusi yer tutur. İnternet üzərindən yayılan, ictimai rəyə təsir göstərən, informasiya ötürmə operativliyinə görə üstünlük qazanan saytlar, portallar, müxtəlif sosial şəbəkələr texnologiyalar əsrinin reallığıdır.

Müstəqillik illərində Azərbaycanın hərbi mətbuatı da formalaşaraq müasir səviyyəyə yüksəlib. Hərbi mətbuatımız ölkəmizdə vətənpərvərlik əqidəsində, döyüş ruhunun aşılmasında, ordu quruculuğunda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, bu gün də öz töhfəsini əsirgəmir.

Azərbaycan zəngin mətbuat ənənələri olan ölkədir. Bu ənənələr qorunub saxlanılır və mütərəqqi zəmində inkişaf etdirilir.

Yalçın Abbasov

5. Huşunu itirdiyi halda isə zərərçəkənə nəşatir spirti iylətmək, tənəffüs olmadıqda süni tənəffüs vermək tələb olunur.

İstivurma əsasən uzun müddət ərzində havası boğanaq olan yerlərdə (hamamda, saunada, avtobusda, metroda və s.) qalma zamanı, çölə çıxarkən havaya uyğun olmayaaraq çox isti geyimdən istifadə edildiyi hallarda, çimərlikdə voleybol, futbol və s. oyunları oynadığı zaman baş verir. Uşaqların və yaşlı adamların orqanizmində istilik mübadiləsi zəif şəkildə tənzimləndiyi üçün istivurma onlarda daha tez-tez baş verir.

İstivurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışdan kifayət qədər sağlam görünən insan birdən-birə əzgin olur, onun hərəreti 40 C və daha artıq dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və halusinasiyalar (qarabasmalar) qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarıb, sonra isə birdən-birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənilir, tənəffüsü səthi olur, bəzən qusma da qeyd edilir.

İstivurma zamanı ilk tibbi yardım günvurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa, dərhal təcili tibbi yardım çağırmaq və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq tələb olunur.

Çimərlikdə olarkən alkoqollu içkilərin qəbulu qəti şəkildə qadağandır. Alkoqol orqanizmdə termorulyasiyanı (istiliyin tənzimi) kəskin şəkildə pozduğu üçün bu, istivurmanın səbəbi ola bilər.

DQBİ-nin Tibb xidməti

Həkim məsləhəti

GÜNVURMA VƏ İSTIVURMANIN TƏSİRİNDƏN NECƏ QORUNMALI?

Yay mövsümündə havanın hərəretinin yüksək olması, atmosfer təzyiqinin normaldan yuxarı qalxması insanlarda, xüsusən də meteohəssas insanlarda ciddi fəsadlar yaradır. Qızmar günəş altında uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və istivurma kimi real təhlükələrə üzələndirir. Bu baxımdan belə təhlükələrdən qorunmaq məqsədilə şəxsi heyətin tibbi maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Günvurma günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başaçaq xeyli müddət ərzində gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövrəni pozulur. Bu zaman zərərçəkəndə zəiflik, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, tənəffüslük, nəbz tezleşməsi, üşütmə, ürək bulanması, qusma, hərəretin 40 C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edilir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, digər hallarda isə açıq günəş altında qaldıqdan və evə gəldikdən bir neçə saat sonra baş verir.

Günvurmanın ilkin əlamətləri hiss olunduqda:

1. Zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yaroturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır).



2. Zərərçəkənə soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək, başına, boyununa yan tərəflərinə, qoltuqları və qarşısıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır. Bu zaman əl və ayaqlara xardal kağıdı da qoymaq olar. Daha bir üsul isə paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükmək, başına buz qoymaqdır.

3. Zərərçəkənin hərəreti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükmək olar.

4. Xəstənin vəziyyəti ağırlaşarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

İdman

DAXİLİ QOŞUNLARIN BİRİNCİLİYİ UĞRUNDA SİLAHSIZ ÖZÜNÜMÜDAFİƏ ÜZRƏ YARIŞ KEÇİRİLİB

İyunun 27-də Ali Hərbi Məktəbdə Daxili Qoşunların birinciliyi uğrunda silahsız özünümüdafiə üzrə yarış keçirilib. Yarışda Ali Hərbi Məktəbdən, 99713, 67987, 16075, 16076 və 25031 sayılı hərbi hissələrdən 6 komanda olmaqla 42 nəfər hərbi qulluqçu iştirak edib.

Yarışın təşkili və keçirilməsi üçün hakimlər kollegiyası aşağıdakı tərkibdə təyin edilib: baş hakim – polkovnik Aydın Zahidov, katib – mayor Mehman Nəsimov, döşək üzrə hakim – baş leytenant İlqar Nəcəfli. Yarışın hakimi vəzifəsi tibb xidməti polkovnik-leytenantı Urfan Mustafayevə həvalə olunub.

Şəxsi birincilik uğrunda yarışın nəticələri aşağıdakı kimi olub:

65 kq çəki dərəcəsinə:

I yer - MAXE çavuş Kamal Məmmədli (16075 sayılı hərbi hissə);

II yer - MAXE baş çavuş Fəqan Əliyev (67987 sayılı hərbi hissə);

III yer - kursant Murad Əhmədli (Ali Hərbi Məktəb).

70 kq çəki dərəcəsinə:

I yer - kursant Elcan Babayev (Ali Hərbi Məktəb);

II yer - MAXE çavuş Xəyal Vəliyev (16075 sayılı hərbi hissə);

III yer - MAXE çavuş Nurlan Hacıyev (67987 sayılı hərbi hissə).

75 kq çəki dərəcəsinə:

I yer - MAXE çavuş Təbriz Məmmədov (99713 sayılı hərbi hissə);

II yer - kursant Elvin Salmanov (Ali Hərbi Məktəb);

III yer - MAXE əsgər Musa Abdullayev (67987 sayılı hərbi hissə).

80 kq çəki dərəcəsinə:

I yer - MAXE baş çavuş Elnur Züliyev (67987 sayılı hərbi hissə);

II yer - MAXE çavuş Əli Bayramov (16075 sayılı hərbi hissə);

III yer - əsgər Fədal Mirzəyev (25031 sayılı hərbi hissə).



85 kq çəki dərəcəsinə:

I yer - MAXE baş çavuş Elşən Novruzov (16075 sayılı hərbi hissə);

II yer - gizir Tural Süleymanov (67987 sayılı hərbi hissə);

III yer - çavuş İlkin Qocayev (16076 sayılı hərbi hissə).

90 kq çəki dərəcəsinə:

I yer - MAXE əsgər Müşviq Hüseynov (16075 sayılı hərbi hissə);

II yer - baş leytenant Elvin Babayev (16076 sayılı hərbi hissə);

III yer - MAXE əsgər Oruc Mustafayev (67987 sayılı hərbi hissə).

+90 kq çəki dərəcəsinə:

I yer - gizir Coşqun İslamzadə (16075 sayılı hərbi hissə);

II yer - MAXE çavuş Nurlan Balakışiyev (99713 sayılı hərbi hissə);

III yer - leytenant Natiq Məmmədov (67987 sayılı hərbi hissə).

Komanda üzrə nəticələrə gəldikdə isə 16075 sayılı hərbi hissə 34 xalla 1-ci yeri qazanıb. 67987 sayılı hərbi hissə 17, Ali Hərbi Məktəb 11 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Yarışın nəticələrinə görə, şəxsi və komanda birinciliyi üzrə yüksək nailiyyət əldə etmiş hərbi hissələr və hərbi qulluqçular müvafiq dərəcəli kubok və diplomla mükafatlandırılıblar.

baş leytenant Sadiq Rəfiyev

HƏRBİ XƏBƏRLƏR

-YENİLİKLƏR-

ABŞ ordusu 2065 ədəd ISV maşınları alacaq

ABŞ Müdafiə Nazirliyi ilə "General Motors" şirkəti arasında ISV (Infantry Squad Vehicle) yüngül nəqliyyat vəsaitlərinin tədarükünə dair müqavilə imzalanıb. Bu barədə "AzeriDefence" BMPD-ə istinadən məlumat verir. 214.298 milyon ABŞ dolları dəyərində müqavilə çərçivə-



texnologiya transferi edəcək və lisenziya əsasında Misirdə T-90MS tanklarının birgə istehsalı həyata keçiriləcək.

Türkiyə ordusuna ATAK helikopterləri təhvil verilib

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ - Türk Havacılıq və Uzay Sənayesi A.Ş.) ölkənin Quru Qoşunları Komandanlığına 57-ci T129 ATAK hücum helikop-



terini təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir məlumat verib.

Bildirilir ki, bundan başqa, bu il Türkiyə ordusuna helikopterin "Faz-II" variantının da təhvil verilməsi planlaşdırılıb. Helikopter bu variantında yeni radarlar və REM vasitələri yenilənib.



sində "General Motors"a daxil olan "GM Defense" şirkəti tərəfindən 2065 ədəd 4x4 təkər formuluna malik ISV yüngül nəqliyyat vasitəsi istehsal ediləcək.

Misir ilə Rusiya T-90MS tanklarını birgə istehsal edəcək

Rusiya ilə Misir arasında 500 ədəd T-90MS tankının tədarükünə dair müqavilə bağlanıb. "AzeriDefence" in "Avia.pro"ya istinadən verdiyi xəbərə görə, Misir Silahlı Qüvvələri ilə "Rosoboronexport" arasında imzalanan müqavilənin dəyəri təxminən 156 milyard rubl təşkil edir.

Müqavilə çərçivəsində Rusiyanın "Uralvaqonstav" dövlət şirkəti Misirə

Allah rəhmət eləsin

16073 sayılı hərbi hissənin komandanlığı MAXE baş əsgər Şamil Rəzayevə atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000